



ITALIAN TRADE AGENCY
ICE - Italian Trade Commission
Trade Promotion Office of the Italian Embassy

ICE – İTALYAN MÜƏSSİSƏLƏRİNİN TƏŞVİQİ VƏ BEYNƏLMİLLƏŞDİRİLMƏSİ TƏŞKİLATININ TƏCHİZATÇI SİYAHISINA QEYDİYYAT VƏ ONUN İDARƏ EDİLMƏ QAYDALARI

BAKİ OFİSİ – İTALİYANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN ƏLAQƏLƏRİNİN İNKİŞAFI ÜZRƏ DEPARTAMENT

Bu qaydalarda ICE Agentliyinin Bakı Ofisində (Azərbaycan) səlahiyyətində olan ölkələrə (Azərbaycan və Gürcüstan) aid podrat müqavilələri və xidmətlər üçün yaradılmış Təchizatçı Siyahısına qeydiyyat və onun cari idarəsi qaydaları xülasə edilir.

Qaydalar yerli normativlər çərçivəsində və bu normativlərdə nəzərdə tutulanlara uyğunlaşdırılaraq, İtaliyanın və Avropa İttifaqının müvafiq normativlərinə əsaslanır (İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin 2 noyabr 2017-ci il tarixli 192 nömrəli Qərarı – Dövlət Korrupsiyaya Qarşı Mübarizə Təşkilatı tərəfindən 26 oktyabr 2016-cı il tarixli 1097 nömrəli qərarla təsdiqlənmiş 18 aprel 2016-cı il tarixli 50 nömrəli qanunvericilik dekretinin icrasına dair 4 nömrəli Göstərişlər. Bu Göstərişlər, həmçinin, iqtisadi operatorların siyahılarının yaradılmasına və idarə edilməsinə aiddir)

Qaydaların dərc olunmasından 2019-cu ilin mart ayının sonuna qədər keçid dövrü nəzərdə tutulur. Təchizatçı siyahısı 01/04/2019 tarixindən qəti qüvvəyə minəcək.

Maddə 1. MARAQLI TƏRƏFLƏR (İqtisadi Operatorlar)

ICE Agentliyinin Bakı Ofisinin Təchizatçılar Siyahısına müqavilələrin aid olduğu ölkələrdə (Azərbaycan və Gürcüstan) davamlı və operativ fəaliyyət göstərən, mal və xidmətlərinin təchizində maraqlı olan fərdi sahibkarlar və mütəxəssislər, müəssisələr, stabil konsorsiumlar və digər şirkət qrupları yazıla bilərlər.

Maddə 2. TƏCHİZATÇI SİYAHISININ STRUKTURU

Təchizatçıların siyahısı 5 makro-sektora bölünür:

A Makro-sektoru : KİÇİK VƏ BÖYÜK MIQYASLI SƏRGİLƏRİN TƏŞKİLİ VƏ BUNA DAİR XİDMƏTLƏR

B Makro-sektoru : OFİS TƏCHİZATI

C Makro-sektoru : OFİS MEBELİ VƏ AVADANLIQLARI

D Makro-sektoru : TİKİNTİ VƏ TƏMİR İŞLƏRİ

E Makro-sektoru : XİDMƏTLƏR VƏ KONSALTİNG

Təchizatçının yuxarıda göstərilən məhsul makro-sektorlarının ən çoxu ikisinə daxil edilməyi mümkündür. Bu halda təchizatçı ən çoxu beş alt kateqoriyanı seçməlidir (ICE Bakı Ofisinin Kateqoriyalar siyahısının linki).

İqtisadi operatorların yazılmaq istədiyi hər bir məhsul sektoru/kateqoriyası müəssisənin nizamnaməsində və/və ya məsul orqanda qeydiyyat aktında göstərilən fəaliyyətinin məqsədinə uyğun olmalı və əsas fəaliyyətinə aid olmalıdır.

Maddə 3. QEYDİYYATA ALINMAQ HAQQINDA SORĞU ÜÇÜN TƏLƏBLƏR

İqtisadi operatorun qeydiyyata alınmaq sorğusunun qəbul edilməsi üçün, o:

- 1-ci Maddədə göstərilən kateqoriyalardan birində hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir;
- Vergi ödəyicisi olmalıdır;
- İtaliya qanunvericiliyində (50/2016 nömrəli Qanunvericilik Dekretinin 80-ci maddəsi – Podrat Müqavilələri hissəsi)¹ və ölkə qanunvericiliyində nəzərdə tutulan müvafiq hallardan heç birində olmadığını bəyan etməlidir.
- Kənarlaşdırma üçün səbəblərin olmaması sertifikatı əvəz edən bəyannamə ilə təsdiq edilir (Əlavə 1).
- Dövlət əmək müqavilələri və əlavə razılaşmalarla bağlı normalara riayət etməlidir;
- İxtisasını təsdiq edən sənədə, iqtisadi-maliyyə potensialına və texniki-peşəkar bacarıqlara malik olduğunu bəyan etməlidir.
- Qeydiyyata alınmaq üçün sorğu verdiyi andan əvvəlki son üç ildə Agentliklə bağladığı müqavilənin icrasında müqavilənin ləğvi və yaxud qeyd olunan xidmətin sifarişinin ləğv olunması ilə nəticələnmiş ciddi pozuntular və çatışmazlıqlar olmamalıdır.

Qeyd: Konsorsiumun sorğusu halında həm konsorsium, həm də onun üzvü olan hər bir müəssisəyuxarıda qeyd olunmuş tələblərə cavab verməlidir.

Maddə 4. QEYDİYYAT FORMALARI VƏ ƏRİZƏNİN TƏQDİM EDİLMƏ MÜDDƏTİ

Təchizaçı siyahısına daxil edilmək üçün baku@ice.it elektron poçt ünvanına mövzu hissəsində "ICE Agentliyinin Bakı Ofisinin *TƏCHİZATÇILARININ SİYAHISINA QEYDİYYAT*" qeyd edərək və aşağıdakı Bakı Ofisinin veb-səhifəsində elektron formatda olan sənədləri əlavə edərək məktub göndərmək lazımdır (veb-səhifə və sənədlər üçün link):

1. Maraqlı tərəfin qeydiyyata alınmaq istədiyi məhsul sektorlarının göstərildiyi Qeydiyyat Blankı;
2. İqtisadi operatorun tələblərə cavab verdiyini təsdiq edən bəyannaməsi (Əlavə 1);
3. Şəxsiyyəti təsdiq edən sənədin surəti;
4. Bu qaydaların 5-ci və 6-cı maddələri ilə nəzərdə tutulan əlavə sənədlər;
5. Ofis şirkətin podrat müqavilələrinin aid olduğu ölkələrdəki operativliyini dəyərləndirmək üçün lazım olan əlavə sənədlər tələb edə bilər.

Həmin səhifədə qeydiyyata alınmış operatorların siyahısı var.

Məlumatların doldurulmasında suallar yaranarsa, aşağıdakı ünvana e-mail göndərmək mümkündür: baku@ice.it.

1-ci və 2-ci bəndlərdə qeyd olunan sənədlər doldurulmalı, çap edilməli, qanuni təmsilçi tərəfindən imzalanmalı və imzalayan şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti ilə birlikdə əvvəlcə elektron poçt vasitəsilə göndərməli, daha sonra isə onların əsli göndərməlidir.

Maddə 5. TƏLƏB OLUNAN ƏLAVƏ SƏNƏDLƏR

¹ Xüsusən, bu hallarda: A) Cinayət məsuliyyətinə cəlb olunma ilə bağlı səbəblər; B) Vergilərin və ya sosial sığorta haqlarının ödənilməməsinə bağlı səbəblər; C) Borcu ödəyə bilməməyinə, maraqların toqquşmasına və ya qeyri-peşəkarlığa bağlı olan səbəblər; D) İtaliya qanunvericiliyində nəzərdə tutulan kənarlaşdırma səbəbləri və müqavilənin bağlandığı Ölkənin qanunvericiliyində nəzərdə tutulan ekvivalent hallar.



ITALIAN TRADE AGENCY
ICE - Italian Trade Commission
Trade Promotion Office of the Italian Embassy

Bu maddədə tələb olunan sənədlər, yuxarıda vurğulandığı kimi, 4-cü maddədə göstərilmiş sənədlərlə birlikdə təqdim edilməlidir.

FRİLANSERLƏR(hüquqşünaslar, memarlar, tərcüməçilər):

- CV
- Digər qeydiyyat sənədi/fəaliyyət lisenziyası

FƏRDİ VƏ KOLLEKTİV MÜƏSSİSƏLƏR:

- Son üç ildə qeydiyyat üçün sorğu verdiyi sektor üzrə müəssisənin işlər, xidmətlər və təchizat xidməti göstərdiyi ən azı iki dövlət və özəl subyektə istinad.

Müəssisələrin ICE Bakı Ofisi üçün son üç ildə iş, təchizat və digər xidmət göstərdiyi halda, sözügedən sənədlərin göndərilməsi zəruri deyil.

Maddə 6. XÜSUSİ SƏNƏDLƏR

A01 – “Sərgi stendlərinin təchizati” məhsul qrupu üçün aşağıdakı sənədlər hazırlanmalıdır:

1. Texniki xüsusiyyətlərin qeyd olunduğu və fotoların əlavə olunduğu, son üç ildə həyata keçirilmiş əsas sərgi stendləri işlərinin təqdimatı; əgər sənədlərin həcmi çox böyük olarsa, onları hissə-hissə göndərmək mümkündür;
2. Malik olduğu avadanlığın siyahısı və fabrik və anbarların sahəsi.

Yuxarıda göstərilən məlumatlara əsasən qeydiyyata alınmış şirkət Agentlik tərəfindən elan edilmiş sərgi stendlərinin tikilməsi üzrə tenderlərə dəvət olunmaq üçün seçilə bilər.

Maddə 7. SƏNƏDLƏRİN ARAŞDIRILMASI MÜDDƏTİ

Təqdim edilmiş sənədlər qəbul olunduğu andan 30 gün müddətində nəzərdən keçirilərək qiyməndləndiriləcək və əgər natamam və ya səhv olarsa, iqtisadi operatora elektron poçt vasitəsilə aydınlaşdırma/əlavə etmə haqqında sorğu göndəriləcək.

Maddə 8. REKVİZİTLƏRİN SEÇMƏ ÜSULU İLƏ YOXLANILMASI

Agentlik yerli qaydalarda yol verildiyi hallarda şirkət tərəfindən təqdim edilmiş hər bir bəyanatın doğruluğu seçmə üsulu ilə yoxlamalar aparmağa davam edəcək. Yoxlama prosesinin nəticəsində məlumatlarda uyğunsuzluq aşkar olunarsa, pozuntunun ağırlığından asılı olaraq şirkətin siyahıdakı yeri müvəqqəti olaraq dondurulacaq və ya təchizatçı siyahısından çıxarılacaq.

Maddə 9. REYESTR MƏLUMATLARINA DƏYİŞİKLİKLƏRİN BİLDİRİLMƏSİ ÖHDƏLİYİ

Təchizatçılar siyahısına qeydə alınmış subyektlər şirkətin reyestr məlumatlarına daxil edilmiş hər bir dəyişiklik və məlumat haqqında ICE Agentliyinə yuxarıda qeyd olunmuş dəyişikliklərin edilməsindən sonra 30 gün ərzində məlumat verməlidirlər. Əks halda, bu, 12-ci və 13-cü maddələrdə qeyd olunan tədbirlərin görülməsinə səbəb ola bilər.

Hər bir dəyişiklik dərhal baku@ice.it poçt ünvanına bildirilməlidir.

Maddə 10. TƏCHİZATÇILARIN SİYAHISININ DÖVRİ YENİLƏNMƏSİ

ICE Agentliyinin təchizatçı siyahısı ildə ən azı bir dəfə yenilənəcək. Məsul ofis siyahıda olan operatorlardan, onların qeydiyyat mərhələsində hüquqi ünvan bölməsində göstərdiyi e-mail ünvanına məktub yazaraq məlumatların yenilənməsini tələb edəcək.

Təchizatçı elektron məktubu aldığı anda tələb olunan yeniliklər barədə məlumat verməlidir. Məlumatların yenilənməsi haqqında sorğunun alınmasından 30 gün ərzində cavab verilməsə, şirkətin tender prosedurları zamanı seçilməsinə səbəb olacaq.

Maddə 11. QEYDİYYATDAN KEÇMİŞ TƏCHİZATÇILARIN QIYMƏTLƏNDİRİLMƏSİ

ICE Agentliyinə hər hansı mal, xidmət və ya işin təchiz edilməsi həvalə olunan təchizatçılar Prosedur üzrə YeganəMəsul Şəxs və Səlahiyyətli işçi tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə 1-dən 5-ədək ballarla ifadə olunur (1 – çox aşağı, 2 – aşağı, 3 – kafi, 4 – yaxşı, 5 - əla). Hər bir təchizat növü üçün fərqli qiymətləndirmə elementləri nəzərdə tutulur (yalnız texniki deyil, eyni zamanda, məsələn, təhvil verilmə müddəti, təqdim edilmiş mal/xidmətin uyğunluğu, aşağı keyfiyyətli xidmət faizi, problemlərin həlli).

Daha sonra qiymətləndirmə Bakı Ofisi tərəfindən təkrarən nəzərdən keçirilir. Bu Ofis hər bir müqavilə üçün dəyərləndirilmiş müxtəlif elementlərə nəzərən gələcək seçimlərdə istifadə olunması üçün orta qiymət çıxarır.

Bundan əlavə, təchizatçı Ofis ilə birdən çox müqavilə imzalayarsa, onlar əlavə olaraq nəzərdən keçiriləcək və bunun əsasında orta nəticə çıxarılacaq.

Operator qiymətləndirmə cədvəlinin surətinin ona təqdim edilməsini tələb edə bilər.

Maddə 12. QEYDİYYATIN DONDURULMASI

Operatorun Təchizatçılar Siyahısında qeydiyyatı təchizatçıya 3-dən aşağı orta qiymət verildiyi halda, altı aydan az və bir ildən çox olmayan müddətə dondurula bilər.

Operatorun qeydiyyatı, həmçinin, şirkətə dair qeydiyyat məlumatlarına edilmiş dəyişikliklər barədə verilmiş məlumatda çatışmazlıq aşkar olunarsa, təchizatçı ilə ICE Bakı Ofisi arasında məhkəmə proseduru və/və ya arbitraj proseduru gedirsə (prosesin sonuna qədər), və əgər təchizatçı işin təhvilində gecikməyə, müqavilənin icrasının mənfi nəticələnməyinə yol verdiyini boynuna alarsa, təchizatçı müqavilədə nəzərdə tutulan və ona həvalə olunan öhdəlikləri müvəqqəti olaraq icra edə bilmirsə, dondurula bilər.

Qeydiyyatın dondurulması qərarı ICE Bakı Ofisinin Direktoru tərəfindən qəbul edilir və göstərilmiş müddətin sonunda maraqlı şəxs dondurulmaya səbəb olmuş halların aradan qaldırıldığını yazılı şəkildə sübut edərsə, ləğv oluna bilər. Əgər həmin halların aradan qaldırılmadığı sübut olunarsa, şirkət siyahıdan çıxarılır.

Maraqlı şəxsə dondurulma haqqında elektron poçt vasitəsilə məlumat verəcək.

Maddə 13. SİYAHIDAN ÇIXARILMA

Təchizatçı aşağıdakı hallarda Təchizatçılar Siyahısından çıxarılır:

1. Bu qaydaların 3-cü maddəsində qeyd olunan hallardan biri ilə uyğunsuzluq olarsa;
2. Təchizatçı birdən çox təchizat işinə/xidmətə aid olan qiymətləndirmədə 3-cü səviyyəyə çatmırsa;
3. Əgər qeydiyyatı alınmış subyektin dondurulmaqərarı ləğv olunmamışdırsa və ya 3 il ərzində ən azı 3 dəfə qeydiyyatı dondurulmuşdursa;
4. Əgər İtaliyanın digər Dövlət Orqanları tərəfindən tenderlərdən kənarlaşdırılıbsa;
5. Müqavilə öhdəliklərinin təkrarən yerinə yetirilməməsində günahkardırsa;
6. Müqavilə bağlamasına maraqlanmadığını bildirmiş və bununla bağlı qərarını dəyişməmişdirsə (iki ildə qiymət təklifi sorğularının ən azı üçünə heç bir əsas gətirmədən cavab verməmişdirsə);
7. Əgər məlumatların yenilənməsi ilə bağlı illik sorğuya iki il ərzində cavab verməmişdirsə;
8. Qeydiyyatı alındıqdan sonra operatorun göstəricilərinin siyahıya əlavə olunmaq üçün daha etibarlı olmadığı təsdiqlənərsə.

Maraqlı tərəfə siyahıdan çıxarılması haqqında elektron poçt vasitəsilə məlumat veriləcək.

Siyahıdan çıxarılma haqqında qərar ICE Bakı Ofisinin Direktoru tərəfindən qəbul edilir.

6-cı və 7-ci hallarda siyahıdan çıxarılmış subyektin müvafiq qərarın qəbul edilməsi tarixindən 2 ildən az olmayan müddət bitdikdən sonra yeni qeydiyyat üçün ərizə təqdim etmək hüququ var.

Maddə 14. PROSEDURLARDA İŞTİRAK – QEYDƏ ALINMIŞ OPERATORLARIN SEÇİLMƏSİ

İştirak üçün dəvət olunacaq təchizatçıların seçimində ICE Agentliyi – Bakı Ofisi İtaliya, mümkün olduğu qədər, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin 2 noyabr 2017-ci il tarixli 192 nömrəli Qərarında, 50/2016 nömrəli Qanunvericilik Dekretində qeyd olunan göstərişlərə, həmçinin giriş hissəsində vurğulanan, Dövlət Korrupsiyaya Qarşı Mübarizə Təşkilatının (ANAC) 4 nömrəli Göstərişlərinə əsaslanır.

ICE Agentliyi – Bakı Ofisi aşağıdakıların nəzərə alındığı qiymətləndirməyə əsasən, qeydə alınmış subyektləri dəvət edə bilər:

- Şirkətin potensialı/professional bacarıqlar;
- Tender zamanı dəvətnamələrin eyni məhsul kateqoriyası üzrə Siyahıda qeydiyyatı alınmış eyni operatorlara deyil, hər dəfə fərqli operatorlara göndərilməsi;
- 11-ci maddədə göstərilən qiymətləndirilmə;
- Bir kateqoriyada qeydə alınmış operatorların sayı;
- Qüvvədə olan digər müqavilələrin mövcudluğu və artıq göstərilmiş xidmətin keyfiyyəti;
- Daha öncə göndərilmiş dəvətnamələrin cavablandırılmaması;
- Bəzi hallarda xüsusi keyfiyyətlərə malik olma (texniki-peşəkar və iqtisadi-maliyyə).

Siyahıda qeydiyyat dəvətnamələrin avtomatik olaraq göndərilməsi üçün əsas deyil.



ITALIAN TRADE AGENCY
ICE - Italian Trade Commission
Trade Promotion Office of the Italian Embassy

Maddə 15. FƏRDİ MƏLUMATLARIN İSTİFADƏSİ

Agentliyin sahib olduğu bütün məlumatlar, bu qaydaların həyata keçirilməsi zamanı yalnız qanunla icazə verilən məqsədlər üçün və fərdi məlumatların müdafiəsinə dair qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan müddəalara əsasən toplanacaq və istifadə olunacaq.

Əgər bu Qaydaların məzmunu qanunvericiliyin və ya qaydaların sonradan qəbul edilən, icbari müddələrinə zidd olarsa, Qaydaların müddəaları əvəz olunmalı, onlara dəyişiklik edilməli, ləğv olunmalı və ya avtomatik olaraq tətbiqi dayandırılmalıdır.

Bakı, 19 fevral 2019